



Azərbaycan Respublikası İqtisadi İslahatların
Təhlili və Kommunikasiya Mərkəzi

İSLAHAT İCMALI

Xüsusi buraxılış
İqtisadi artıma və sahibkarlığa
əsas dəstək alətləri

Aprel 2020

“Bu pandemiya bütn dnyanın iqtisadi inkişafına byk zrb vurub. Artıq dnyanın aparıcı maliyyə qurumları aıq byan edirlr ki, pandemiya nticsində yaşıana bilck bhran 2008-2009-cu illrin bhranından daha da ağır olacaqdır.

Eyni zamanda, dnya bazarlarında neftin qiymtinin kskin aşıağı dşməsi, demk olar ki, 2 dfdn ox aşıağı dşməsi, bizim iqtisadiyyatımıza da byk problemlr yarada bilr v tbii ki, bizim glirlrimiz azalır.

Buna baxmayaraq, bu ilin dvlt bdcsinin icrası ilə bağılı bir daha demk istyirm ki, heç bir problem olmamalıdır. İlk nvbd, btn sosial hdliklr tam yerinə yetirilmlidir, btn sosial infrastruktur layihlərinin icrası tmin edilmlidir. Eyni zamanda, bir daha bdc xrclrin baxmaq lazımdır v tcili olmayan layihlr txir salına bilr.

lbtt ki, bu layihlərin hyata keçirilmsi, yaxud da ki, ksin, txir salınması msllərin baxdıqda mşğulluq msllərin d mtlq baxmalıyıq. nki dvlt xətti ilə hyata keçiriln investisiya layihləri, eyni zamanda, mşğulluğı tmin edir v halisi artan Azərbaycan çn mşğulluq mslsi, lbtt ki, n plandadır”.

Azrbaycan Respublikası Prezidenti cnab İLHAM LİYEV





Mündəricat

İqtisadi artıma və sahibkarlığa əsas dəstək alətləri	3
Muzdlu işçilərin əməkhaqlarının ödənilməsi üzrə maliyyə dəstəyi	4
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi	5
Sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramı	6
Yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi	7
Mövcud kredit portfeli üzrə kredit-zəmanət dəstəyi	8
Əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket	9
Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsilhaqqı xərclərinin ödənilməsinə dəstək	9
İpoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi	9
Əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək	10
Həyati vacib sərnişindəşımə fəaliyyəti sahələrinə dəstək	10



İqtisadi artıma və sahibkarlığa əsas dəstək alətləri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “**Koronavirus (COVID-19)** pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb.


Həcmi
2,5 mld

ÜDM-nin
3,0 %-i



İqtisadi artıma və sahibkarlığa əsas dəstək alətləri

PANDEMIYADAN ZƏRƏR ÇƏKMIŞ SAHƏLƏRDƏ MALİYYƏ DƏSTƏYİ PROQRAMI



304 min
muzdlu işçinin
əməkhaqqının ödənilməsi

↓

(iş yerlərinin azaldılmaması məqsədilə)

Qeyd: Bu sektorlar üzrə 20 fəaliyyət sahəsi nəzərdə tutulur



İqtisadi artıma və sahibkarlığa əsas dəstək alətləri

PANDEMIYADAN ZƏRƏR ÇƏKMIŞ
SAHƏLƏRDƏ FƏALİYYƏT GÖSTƏRƏN
MALİYYƏ DƏSTƏYİ PROQRAMI



Vergi ödəyicilərin sayı, min nəfər

İşçi sayı, min nəfər





İqtisadi artıma və sahibkarlığa əsas dəstək alətləri

PANDEMIYADAN
ZƏRƏR ÇƏKMİŞ
SAHƏLƏRDƏ
FƏALİYYƏT GÖSTƏRƏN
SAHİBKARLIQ
SUBYEKTLƏRİNƏ
VERGİ GÜZƏŞTLƏRİ,
İMTİYAZLARI VƏ
TƏTİLLƏRİ
PROQRAMI



- Mikro sahibkarlıq subyektlərinə müvafiq müddətdə **sadələşdirilmiş vergi üzrə güzəştin verilməsi**.
- Müvafiq müddətə **əmlak və torpaq vergisindən azadolmalar**.
- Vergi ödəyicilərinin **mənfəət (gəlir) vergisinə müvafiq məbləğdə və müddətə azadolmalar**.
- İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün **sadələşdirilmiş verginin azaldılması**, mənfəət (gəlir) vergisi ödəyicilərinin isə mənfəət (gəlir) vergisindən azad edilməsi.
- Bəzi vergi ödəyicilərinin müvafiq müddətə **ƏDV-dən azad edilməsi**.
- Güzəştlər veriləcək fəaliyyət sahələri üzrə **müvafiq müddətə cari vergi ödəmələrindən azad edilməsi**.
- 2019-cu ilin nəticələrinə görə mənfəət (gəlir) **vergisinin verilməsi müddətinin uzadılması**.
- Vergi hesabatlarının verilməsi müddətinin, habelə **vergilərin ödənilməsi müddətinin uzadılması**.
- Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların **ƏDV-dən müddətli azad edilməsi** (bəzi məhsulların idxalının və satışının ƏDV-dən azad edilməsi).
- Əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə və daha çevik tənzimlənməsi məqsədilə həmin məhsulların istehsalı ilə bağlı xammal və materialların **ƏDV-dən azad edilməsi**.
- Fiziki və hüquqi şəxslər tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin mənfəət (gəlir) vergisi məqsədləri üçün **gəlirdən çıxılması**.
- Epidemiyanın qarşısının alınması ilə əlaqədar vergi ödəyicisi tərəfindən göstərilən əvəzsiz xidmətlərin göstərilməsinə görə **ƏDV-nin sıfır (0) dərəcə ilə tutulması**.



İqtisadi artıma və sahibkarlığa əsas dəstək alətləri

PANDEMİYADAN ZƏRƏR ÇƏKMIŞ SAHƏLƏRDƏ
FƏALİYYƏT GÖSTƏRƏN SAHİBKARLIQ SUBYEKTLƏRİNƏ
YENİ VERİLƏN BANK KREDİTLƏRİ ÜZRƏ
KREDİT-ZƏMANƏT DƏSTƏYİ PROQRAMI



Kreditlərin maksimal
15% faiz dərəcəsinin
-dən yuxarı
olmaması

Kreditlərin
3 müddətinin
ilədək olması

Yeni verilən
500 mln.
manat həcmində
kreditlərin

60%-nə
dövlət zəmanətinin
verilməsi

Zəmanət verilən
kreditlər üzrə
faizlərin yarısının

15%-in 7,5%-i
dövlət büdcəsi hesabına
subsidiyalaşdırılması



İqtisadi artıma və sahibkarlığa əsas dəstək alətləri

PANDEMIYADAN ZƏRƏR ÇƏKMIŞ SAHƏLƏRDƏ
FƏALIYYƏT GÖSTƏRƏN SAHİBKARLIQ SUBYEKTLƏRİNƏ
MÖVCUD KREDİT PORTFELİ ÜZRƏ
KREDİT-ZƏMANƏT DƏSTƏYİ PROQRAMI



Xüsusi vəsaitin
ayrılması

Subsidiyalaşmanın

Sahibkarlığın İnkişafı Fondu vasitəsilə
həyata keçirilməsi

Dövlət zəmanəti olmayan həcmi

1 mlrd.

manat olan mövcud bank
kreditləri üzrə

birinci il üçün faiz dərəcəsinin

10 %

bəndinin subsidiyalaşdırılması



(kreditlərin müddətindən və
faiz dərəcəsiindən asılı olmayaraq)



İqtisadi artıma və sahibkarlığa əsas dəstək alətləri

ƏHALİNİN MADDİ VƏZİYYƏTİNİN
DƏSTƏKLƏNMƏSİ ÜÇÜN
SOSIAL PAKET



Sosial yardım
(işsizlik müavinəti, sosial yardım və s.)
üçün vəsaitlərin ayrılması

SOSIAL BAXIMDAN HƏSSAS ƏHALİ
QRUPUNA AİD EDİLƏN AİLƏLƏRİN ÜZVÜ OLAN
TƏLƏBƏLƏRİN TƏHSİLHAQQI
XƏRCLƏRİNİN ÖDƏNİLMƏSİNƏ
DƏSTƏK PROQRAMI



Xüsusi vəsaitlərin
ayrılması

İPOTEKA VƏ KREDİT ZƏMANƏT MEXANİZMİNƏ
MALİYYƏ DƏSTƏYİ PROQRAMI



Əlavə
vəsaitlərin
ayrılması



İqtisadi artıma və sahibkarlığa əsas dəstək alətləri

ƏHALİNİN ELEKTRİK ENERJISİNİN İSTEHLAKI ÜZRƏ
KOMMUNAL ÖDƏNİŞLƏRƏ
DƏSTƏK PROQRAMI



Əhali qrupu üçün
elektrik enerjisindən güzəştli istifadə limitinin

100 kvt/s.

həcmində
müddətli artırılması

HƏYATI VACİB SƏRNIŞINDAŞIMA
FƏALİYYƏTİ SAHƏLƏRİNƏ
DƏSTƏK PROQRAMI



Xüsusi vəsaitlərin
ayrılması

iqtisadiislahat.org
ereforms.org
ecoreform.az

Bakı, Yasamal rayonu,
Landau küçəsi 16, AZ 1073
Tel.: (+ 994) 12 521 25 35
info@ereforms.org